

## *Heydər Əliyev Fondunun məktəbəqədər yaşı uşaqlar üçün qayğısı artır*

Azərbaycanın birinci xanımı, Milli Məclisin üzvü, UNESCO və ISESKO-nun xoşməramlı sefiri Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu uşaqların gələcəyi, normal inkişafı, şən həyat amallarına qovuşması üçün müxtəlif layihələrin həyata keçirilməsini davam etdirir. M. Əliyeva Fonda rəhbərlik etdiyi dövrlərdə respublikada onlarla uşaq bağçaları-körpələr evlerinin tikilib istifadəyə verilməsində, yaxud köhnələrinin yenidən qurulmasında, bərpa edilməsində, Fondu qüvvəsi ilə əhalinin ən zəif, xüsusi müdafiəyə ehtiyacı olan təbəqələri, ilk növbədə xəstə uşaqlara, eləcə də dünyada ən qiymətli nemətdən-valideyn məhəbbətindən məhrum olan uşaqlar üçün xüsusi internat məktəblərin ti-kintisinin və yenidən qurulmasının reallaşmasına qəyyi göstərib. Öten həftə Mehriban Əliyeva, Fondu köməyi ilə Xəzər rayonunun 2 qəsəbəsində-Buzona və Şüvalan qəsəbələrində yenidən bərpa olunan 3 belə obyekti istifadəyə verilməsində iştirak etmişdir.

Fondu rəhbəri əvvəlcə Buzovna qəsəbəsindəki körpələr evi-uşaq bağçasının yenidən bərpasından sonra bu təhsil müəssisəsinin rəmzi açılışını bildirən qırmızı ləntini kəsmişdir. Burada 10 qrup üzrə 200 nəfər uşağın sağlam, biliqli, vətənpərvər övladlar kimi böyüməsi üçün hər cür şərait yaradılmışdır. Mehriban xanım Əliyeva sonra Şüvalan qəsəbəsində 1967-ci ildən fəaliyyət göstərən və 2013-cü ildə səkülərək yenidən inşa edilən 160 uşaq üçün nəzərdə tutulan xüsusi internat məktəbinin açılışında iştirak etmişdir. İndi xüsusi internat məktəbinin nəzdində Reabilitasiya Mərkəzinin kiçik binasının yerində 100 məktəbəqədər uşaq üçün nəzərdə tutulan Reabilitasiya-Inkişaf Mərkəzi tikilib. Internat məktəbdə həmçinin dulusçuluq, cilingərlik, tikiş, toxuçuuluq, rəssamlıq kimi yeni peşə kabinetləri fəaliyyət göstərəcəkdir.

Noyabrın 23-də qəsəbədə eyni zamanda 2 nömrəli xüsusi internat məktəbin də yenidən bərpasından sonra açılışı olmuşdur. 200 yerlik məktəb iki şöbədə fəaliyyət göstərəcək. Birinci şöbə eşitmə qüsurları yüngül, ikinci şöbə isə ağır formada olan şagirdlər üçün nəzərdə tutulub. Belə uşaqlar üçün məktəbdə hər cür şərait yaradılmışdır.

«Qəbələ».

Uşaq vaxtlarından onu bu fi- kir çox narahat edirdi. Uşaqlar niyə anadan bəzən kor doğulular? Bu dərdi yaşayan yüzlərə ananı düşündürən bu acı suali, Azərbaycan Tibb İnstitutunun göz xəstəlikləri kafedrasının müdürü, professor Ümnisə Musabəyli tarixdə ilk dəfə olaraq böyük bir təselli ilə cavablandırıldı. O, anadangelmə kor bir insanın gözlerini açdı...

Ümnisə xanım mənen zəngin, təbiətcə kövrək və həlim, işgüzər bir insan olub. Ömrünü elə yaşadı ki, taniyanların, müasirlərinin xatirələrində dərin bir iz buraxmış, fəth etdiyi mənəvi üstünlük mərtəbəsi isə həmişə əlçatmaz qalmışdır. Hələ onda kimse bilməzdi ki, bu qız əsrin ortalarında nəinki Azərbaycanın, habelə keçmiş Sovet İttifaqının ən məşhur həkimlərindən biri olacaqdır. Onda belə bir cəhəti də bilmirdilər ki, Ümnisə xanım Musabəyli Tanrıdan ona verilmiş təbii qabiliyyəti, istedadı və hədsiz zehmətsevərliyi, bacarığı ilə qarşısına çıxan maneələri dəf edərək elmin hələ açılmamış sirlərinə, bəşər üçün qaranlıq olan dərinliklərinə doğru dönmədən addımlayacaq.

Süleyman kişi Qəbelədə çoxsaylı mülkləri olan tanınmış bir bəy idi. İnqilabdan sonra, sovet dövründə vəkilliklə məşğul olub. Yoldaşı Məryəm əsl xanım-xatın, uşaqlarına gözəl ana və məhribən ömür-gün yoldaşı idi. O, övladlarının ziyalı yetişməsi üçün öz üzərinə düşən bütün vəzifələri yerinə yetirən bir qadın, bir ana idi. Qızları Vəsilə, Fatma və Ümnisə Musabəyovalar Azərbaycan milyonçusu H. Z. Tağıyevin açıldığı məktəbdə, Qızlar seminarıyasında təhsil alıblar...

Ümnisə xanım ağlı, dərin zəkası ilə etrafındakılardan seçilirdi. Hələ Tağıyevin Qızlar seminarıyasında təhsil alanda digər uşaqlardan qeyri-adi bacarığına görə fərqlənirdi. Ali təhsildəki uğurları onun əl-qolunu açmış, elmin sirlərinə yiyələnmək həvəsi onu mükə-

## *Gözlərə nur paylayan alim-həkim*

məl alimlik səviyyəsinə qaldırmışdı. Bu təfəkkür ona ailədən gəlməşdi, Azərbaycan ədəbiyatı və elminin görkəmli şəxsləri İsmayıllı bəy Qutqaşınlı (1809—1861), İbrahim bəy Musabəyov (1880—1942), Yusif Musabəyov (1910—1970) kimi məşhur yazıçı və alimlər məhz bu nəslin nümayəndələri idilər.

Ümnisə xanım kübar ailənin övladı olduğunu geyimindən, hərəkətlərindən, davranışından bürzə verərdi. O əsilliləncəbəlli Azərbaycan xanımı idi. İnce qəlb, həssas münasibəti müəllim-tələbə arasında ünsiyyət yaradı, bu iki varlığı bir-birinə doğmalaşdırardı. Tələbələr heç bir zaman Ümnisə xanımın dərslerinə biganə qalmaz, onun dediklərini öyrənməyə daha səylə çalışardılar. O, biliyi tələbəyə aşılıamağı, savad verməyi bacaran müəllimə və verdiyini də tələbədən geri almağı bacaran əsl pedaqoq idi.

Ümnisə xanımın sayəsində oftalmologiya üzrə gözəl alimlərimiz yetişdi. Zəhra xanım Quliyeva, Paşa Qəlbinur və digər neçə-neçə adlı-sanlı Azərbaycan alimləri Ümnisə Musabəyovadan dərs alıblar. Alim özü dünya göz cerrahlarının fəaliyyətini izləyirdi. Onların elmi yeniliklərini daima nəzərdən keçirərdi. Elmi əlaqələrin quşulmasında xidmətləri misilsiz idi. Bu Azərbaycan qadını dünən bütün vəzifələri yerinə yetirən bir qadın, bir ana idi. Ümnisə xanımın sayəsində təhsil almış çok böyük bir professor var, amma indi Sibirdədir. Bağırovun tapşırığı ilə onu Azərbaycana gətirirlər. Müalicə bitdikdən sonra onu Türkmenistanın Nebitdağ şəhərinə sürgün edirlər. 1946-ci ildə vətənə dönen alime Bakida iş vermədikləri üçün Gəncədə yaşamalı olur. Ümnisə xanım bir müddət sevdiyi insanın ayrı qalır. Nəhayət, 1948-ci ildə ömür-gün yoldaşının Bakıya qayıtmamasına icazə verirlər.

Bu illər ərzində Ümnisə xanımın başı elmə qarışır, elmin

mai xadim kimi də zəngin bioqrafiyaya malik idi. O, 1955-ci ildə Sovet Sülhü Müdafiə komitəsinin üzvü kimi bir çox xarici ölkələrə səfər etmişdir. Yaponiya, Böyük Britaniya, Norveç, Fransa, Kanada və bir sıra xarici ölkələrde keçmiş SSRİ-ni təmsil etmiş, göz xəstəlikləri sahəsində elmi yeniliklərini nümayiş etmişdir.

Lakin bütün bunlarla bərabər 39-cu ilin o dəhşətləri Ümnisə xanımın da ailəsindən uzaq qalmamışdı. Həyat yoldaşı İbrahim İsmayıllzadə görkəmli elm xadimi idi. Tibb təhsilini Almaniyada almışdı, çox biliyi insan idi. 1938-ci ildə həbs olundu. İki ildən sonra, 1940-ci ildə məhkəməsi oldu. Məhkəmə onun Trotskiçilər dərnəyinə qatıldığını isbat etməyə çalışsa da, heç nə sübut edə bilmədi. Məlumdur ki, o dövrə dəlil-sübuta ehtiyac yox idi, kimdən şübhələndirlərsə, onu da aradan götürürdülər. Məhkəmə ona 5 il sürən cəzası verdi. Göndərdilər Sibire... 1944-cü ildə Mir Cəfər Bağırovda ekzema xəstəliyi əmələ gelir. Heç kəs də onu müalicə eləyə bilmir. Ona deyirlər ki, ekzema üzrə Almaniyada təhsil almış çok böyük bir professor var, amma indi Sibirdədir. Bağırovun tapşırığı ilə onu Azərbaycana gətirirlər. Müalicə bitdikdən sonra onu Türkmenistanın Nebitdağ şəhərinə sürgün edirlər. 1946-ci ildə vətənə dönen alime Bakida iş vermədikləri üçün Gəncədə yaşamalı olur. Ümnisə xanım bir müddət sevdiyi insanın ayrı qalır. Nəhayət, 1948-ci ildə ömür-gün yoldaşının Bakıya qayıtmamasına icazə verirlər.

Bu illər ərzində Ümnisə xanımın başı elmə qarışır, elmin

ən dərin qatlarına qədər irəliləyir. O oftalmologiya aləminə dəyərli əsərlər bəxş edir, bu sahədə kadrların artmasına çalışır, öz biliyini istedadlı tələbələrə bəxş edir, həm də sorğunu eşidib onun yanına gelən yuzlərlə insanın gözündə cərrahiyyə əməliyyatı apararaq, tutulan gözləri açır.

Ümnisə xanım qarışına nə məqsəd qoyurdusa, onu da qisa müddətə həll edirdi. Çox maraqlı insan olan bu xanım savadı ilə hamını heyran qoymuşdu. Özüne tələbkar yanaşan Ümnisə xanım qısa vaxtda ingilis dilini öyrənir və bütün konfranslarda bu dildə sərbəst məruzələr edir. Ümnisə xanım Misirdə mühazirələr oxumağa və işləməyə dəvət alır və Qahriyədə, hospitalda 3 il çalışır. O, eyni zamanda Afrika və Asiya ölkələri üzrə Sovet oftalmoloqlarının nümayəndə heyətinin rəhbəri olub. Onun bir neçə dilde sərbəst danışması, cəmiyyətdə kübar davranışı, zövqlü və mədəni geyimi diqqət çekiridi. Xüsusən, ingilis dilini sərbəst bildiyi üçün əksər beynəlxalq elmi tədbirlərə dəvət edilirdi. Ən maraqlısı da o idi ki, Ümnisə xanım səfərlərdən yaxşı elmi tapıntılarla geri döndürdü. O vaxtlar indiki kimi informasiya bolluğu yox idi, sərhədlər bağlıydı, alim isə xaricdən qayidanda çoxlu yeniliklərə gəldi və gördükərini ilkin olaraq Azərbaycanda həyata keçirib, dünya tebabətinin ən son nailiyyətlərini vətənində gerçəkləşdirərdi...

Ümnisə xanımın böyüklüyü onadır ki özünü, sənətini sevdirməyi bacarırdı. O uca bir zirvə, ən əsası isə gözlərə nur verən bir fədai idi...

**Afaq SADIQOVA,  
BDU, jurnalistika fakültəsi.**

## *Kənd təsərrüfatı xəbərləri*

### *Mal-qaranın cins tərkibi yaxşılaşdırılır*

Ray onumuzda heyvan-darlığın intensiv inkişafı, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir. Qəbelə Zona Baytarlıq laboratoriyasının direktoru İmran Məhərrəmov redaksiyamıza bildrib ki, heyvandarlıq məhsulları istehsalının intensiv artımına zəmin yaradan cins maldarlığın inkişafı üçün heyvanların sünə mayalanması geniş tətbiq olunur.

İlin əvvəlindən bəri sünə mayalanma texnikləri tərəfin-

dən 2005 baş inək və düzə sünə yolla mayalandırılıb, 1998 baş sağlam cins buzov alınıb. Mayalanma zamanı yüksək cinsdən olan bugaların toxumalarından istifadə edilir. İlin sonuna dək bu rəqəmin daha yüksək olacağı gözlənilir,

Görülən tədbirlər nəticəsində rayonda mal-qaranın cins tərkibi xeyli yaxşılaşdırıb, ət və süd istehsalı artıb. Ən əsası budur ki, dövlətin qayğısı və diqqət sayəsində bu mühüm sahənin elmi əsaslarla inkişafına xüsusi diqqət yelitirilir. Bu istiqamətdə rayonda 6 sünə mayalanma məntəqəsi fəaliyyət göstərir, Bu məntəqələr rayonun bütün fərdi təsərrüfatlarında, fermer təsərrüfatla-

rında, saxlanılan mal-qaraya xidmət göstərilir. Hazırda mayalanma məntəqələrində kifayət qədər təlimat almış mütəxəssislər vardır.

### *Rayonda kartof sahələrindən 13 min 908 ton kartof yiğilib*

Bu ilin yanında rayonun torpaq sahibləri 1159 hektar sahədə kartof, 2097 hektar sahədə isə tərəvəz əkiblər. Havalaların təsərrüfat işləri üçün əlverişli keçidiyindən sahələrdən bol məhsul yığılmışdır. Cari ilin 9 ayının yekununa

göre torpaq sahibləri 2097 ton tərəvəz məhsulu istehsal etmişlər.

Torpaq sahibləri ən yüksək nəticəni kartofluqda əldə ediblər. Onlar əkilmiş sahələrdən 13908 ton məhsul götürürək hər hektarin məhsuldarlığını 14 tona çatdırırlar.

Kartof istehsalında «Gilan» MMC-nin kollektivi, Vəndam, Nic qəsəbələrinin, Bayramkoxalı, Kürd, Əmirvan, Zalam, Yeni Dizaxlı kəndlərinin əməkçiləri xüsusilə fərqlənmişlər. Adı gedən qəsəbə və kəndlərin torpaq sahibləri gələcəkdə kartof əkinin sahələrini daha da genişləndirmək məqsədilə indidən tədbirlər hazırlanırlar.

**Aslan CƏLİLOV.**